

МОЛЛА — НАСРЭДДИН

№ 4



Молла Наср-Эддин

Kijməti 15 kəriq

Sijasət aləmindən



Afghanistan birçə barmagın içyndə işlənilir.



UN VAN
Baqt, qəhna
poçta qurx-
si № 64
Telefon
№ 40-83

BARMAK

Əfşanstan igtasən və Isjanlından biz hər çənd qı yzakik, amma zehn
yelçila dejə bilarıq qı byrada inqilis barmakı var.
Na subytla dejə bilarıq qı byrada inqilis barinakı, var?
Biz bynt, akti yelçila dejə bilarıq.

Məs'atun "Allah—taalanı, qı heç qas eñ qəzijələqermijubdur; bıncıla
bela hər qas byni, bliir və heç qas byna əqqə eləmır və hətta kommy-
nist joldalarında çöküsü, inanır qı alla—var."

Inqilis barmakına müxtəss olan sufatların biri hamən sufat durğı
Allah taalada do o sufət möcyydər, hamən sufata biz, baki- dejib.

Necəqi Allah—taala hamıza dunjada olybdyr və olacakdur—ha
bejli inqilis barmagi, da dunji jaranandan imdiq təq hər jerdə olybdur və
olacak dur.

Məsələn: o quni bir jerdə bir bejli sehbat varıldı: tarixəunəslər İndi
byni, istibat edübər qı Adam evladı, Kabil ijlə Habilin dalaşmagında və
Kabilin Habil kalla jelirməqində inqilis barmagi, var im, —hər çənd bir
paralar, dejib, qı o və'də heç inqilis nulləti dunjaya qəlməməli—amma
man qena byna inanıram

Onyngın da mən dunjada hər bir arda vake' olan gall-gəzz ilərin
hamisəni, inqilis barmagından vərəran; az kalırm dejən qı kadim arda
Mısır mamlaqətində fir'onbazählək, Ərobistanda məsnad usta xalılabazık,
İranda sahibəzlik uste minlərə katil-garətlər, Osmanlıda sultanlık usta
kardaş-aldurmaq. Əyrlər mamlaqətində seçqi kompanjasında kolçomakla-
rın fırıldagi, Baqt da 3eix Gani və Maştagada da Mirzə Əbdül Qorlinin
əvəm arasında hokkabazlı, bynlər hamisi, inqilis barmagının olamalı dur.

Hətta bəz' vəki evda arvadları bir balaca sezumuz çap qələndə
dejərim la'nət sejtana, jəkininq qənə zalim oğlu, inqilis barmagını, karu-
durdı.

Onyngında daxi, evda bir para iaa acığım tytanda daxi, la'nət sejtə
na demirəm:

İanın inqilis barmagi na dejərim

Molla Nəsreddin



No 4

Molla Nəsreddin

Səhifə 5

Jaradıcıclar

Bəli mədəniyyət artırdıka ja-
radıcılk və jaradıcıclar (ixt-
ra'l) artmakadır.

Qəmərlər kapitanlıq qədir,
panibdan qən kajırurlar, elular
diriləcəq və kocalar cavanla-
cakdır. By sezər hamisi, bir zyr-
nadyr çalılar qı: allahus me'mun
bəndərlərinin yolundan azdır, təb-
salmak. Jok jerdə sas kajırıb
bir man eluma kylaklara salmak.
Bic Maharramı qıç Maharram
va sarı. Muesejib kılzı Muesejib
myzdyr etməq. Bulbulu karga
va tojiggy dava etməq. Zəxsi tan-
kidi zəxsi garəz etməq. Tapança
əvəzinə vazifa ilə və bomba evə-
panırdan das qemur kajırımk.
Dil va kələm ilə min sazın da-
rinliyində kiyj kazmak. Məhəq-
ma işlərində avtomatlık məzai-
nılı karar qırmak. Bir myzdyr
alırdıb bejuq kylak etməq.
Bir kolçomagi proletar əqqinə
salmak. Jok jerdə sas kajırıb
bir man eluma kylaklara salmak.
Bic Maharramı qıç Maharram
va sarı. Muesejib kılzı Muesejib
myzdyr etməq. Bulbulu karga
va tojiggy dava etməq. Zəxsi tan-
kidi zəxsi garəz etməq. Tapança
əvəzinə vazifa ilə və bomba evə-

panırdan das qemur kajırımk.
Dil va kələm ilə min sazın da-
rinliyində kiyj kazmak. Məhəq-
ma işlərində avtomatlık məzai-
nılı karar qırmak. Bir myzdyr
alırdıb bejuq kylak etməq.
Bir kolçomagi proletar əqqinə
salmak. Jok jerdə sas kajırıb
bir man eluma kylaklara salmak.
Bic Maharramı qıç Maharram
va sarı. Muesejib kılzı Muesejib
myzdyr etməq. Bulbulu karga
va tojiggy dava etməq. Zəxsi tan-
kidi zəxsi garəz etməq. Tapança
əvəzinə vazifa ilə və bomba evə-

,Koz sindikat"
Jeni turq allbasuna qəib

Oyunların bir qunu Ojanca
Malija se'basi qənər edan
idarəja, ja'nı „Koz-sindikat“ 1928
nomrolu, təqimət vərəkəsi qəndə-
ri qı 1928/29-ncl, sancaq məx-
sys binələr vergisini vərsinələr.
Onlarda haman təqimət vərəkə-
sinə məryəh ilə Malija se'basi
adına qəri qajtarıb mə'lüm
etməq istiylərlər qızla onları
ixtiyərində bina jökdür və onla-
rı sabılıcılardırıq jəzətli filan
tarixli məryəh dəs dəjili.

Qərəq qəzənə dendəvədum
„Koz-sindikat“ na kan kajır-
Oruları Malija se'basi adına ja-
zılımla 8/1-29 tarixli 191 nom-
rolu, məryəhsinən düzgün sırrət-
dürü:

„Ojanca gasnasınə sedirəm
qəhtərim sizin qəzənə 1887,
məlum ellər qı biq heç bir ev jog-
tir. O qı bizim qəhna sedirəm
jazıbsız ajan 13 oktyabr 1927
ja 71 dəs dejib!“

Molla emil, asma elə səm
byna na dejəcəksən.. Uldurum

Allah dostları,

Molla emil son biz mysy-
manları, künajırsan qı, mohumat-
çıqlıq və olmajan sejələr inan-
rılık bas jaratı, qız jazı, teq-
ruq mollatərin kiyjryg olmaysıq.
Molla emil həy məndə tasdik
edirəm ancak bir is varqı bix
əvəmlik, birlər ejər möhəmmət-
lər, künəmə lazımsa nə əçən
ela təqəcə bəz hambıl hymbılın
bogazından jəpəlsənələr o qən
bejuqrys qılışında qəsia xəçi-
şya salanda qılışqa toplanan və
xay şya salınan kazandırıq. sy-
dan qələməq üçün bir birinə
novbat verməjan bilizlərdən çök
madənən xəç parəst zıjəl-
lərini, qərmurdunuzuñuñ orada
na kədar çinovnik-doktor-mühəndis-idarə mudiri və işçiləri və-
di, hələ qəhna zəndarına pristav
və gəlşirinə demirəm bas nişa
onlara məzənnəmət eləmirən, onlarda bizim qımıñ olmajan alla-
hün dostları, sajılmazları?

3əmqr (ojanca) dajirəsində butur xırda kuzular adaxlanıb.



— Mənimdə nizamən bynlərin içindədir.
— Mənimlə iş o daldan qəsədir.

Məsələn: bir məs'ylə təq'ez
faaliyyətləndən və hunarlarından
dam vyrb: belə fırıldaq belə bıç-
dim belə jaradılm dejəraq mə-
rtyza ejilir. Bir neçə qandan son-
ra fəhlə və qantlı müfatilətlər onyx
aradıctılgınu jokladıda: Ojanca
Talıxfəzən olyb. Har
çənd bynə sejəldilər hamisi,
bejuq hunar və jaradıcılkıdır,
ap-əçlik jələn-palan və qozə bag-
lılmə olydyndən bynlər tu-
purub. La'nət sejtana dejəraq heç
bir jaradıcıja inanıram.

Bizim Ojancımızda elə kiy-
ilme və kondarma jaradıcıclar
arçı Edilsənə və 3tejnxa otyz
dərs verərlər.

Məsələn: Katığı, karalıb

Koca-bejvara*

Pələdik

Məztaga imamı

Məztaga imamı Mırza abdulqərim aga son qunlarda elə dildi məzvətilərinin birində məscidə həlinə kəsi demədiqi; siz müslimləri, atmasınlı, ona qərədə hamiliç cahənnəmligilsiniz, siz həyvanınız...

Sonra qanda mə'minlərinə aganı by sozlarından narahatlılıq izbər etdiqlərini eайдan aga o



biri qun məsciddə bir çox ajəzə dəlli və burhanlıları məscidə həlinin deyridən heyvan oldygyny ejlə mahirəna bəi, sırada isbat etmədiyi həli məscidə ezbərələr belə məscidin hər quncundan səs verib; "bəli, aga bəli biz heyvanı" deyə təsdiq etmişlərdir.

Biz kələrsə deyirdi: Mırza Əbdül Qorim by surunun bacısı, oldygyna qərəzənən onlardan aşurşamalı idi.

Bax

3ər atırlar

Tiflisdə Barynbajof qarvan-saralarının ağızında sırni satan Qəlb Əli adlı, 60 yaşlarında bir qızıl ar və qıçık allət bəndisidir. Ancak biza jazık by qunlarda ez bəldi, üzün 11 yaşlı, kuzun, kycaguna alub epəv ojnadiyi, jerdi qerubular və ustuna sar atırlar qı qyja kuzun naməsənə təsəvür edirəm, aj jalancılar

Jaraşa

Bir neçə söz

Baska milətlər ezbərinin içindən cümkən bejəq adamların taracımən əvvəllər, ixtəsəllər, həbəla onların aqıllarını qı ziqtab və macməyalarında xalklara qəstərib onları, adlarınum baki kalmışsa qılıcadıkları, hamija ma'lyndür.

İndi bida ezbəpləri jamsılab by nomromızdan başla, bejəq yılanları, mələk karikatyrələri, və hunarçılar da azda olسا xalkınıq qəstərməja başladı. By jolda allah ta'ala həzərlərinin və müvafiqliklə dileyərəq, bütün xəbərlərimizdən biza by mukəddəs işqirdə fotograf qəndərmaq və o illimlərin barasında jazählə, ilə qəməqliqde bylonymalarını, arzı edirir.

Və minnəlliət təvlik,
Molla Nasreddin idarəsi

Fərjad.

Böyükət o zaman olydy
jokşəndil açıb dindi
iħəl ham, tars oldy
Myzdyr kylək, mindi
Oħra narkom olyr myzdyr
Ispalkom olan mindi
Ajrum baza duamusflur
Var jok duşunur indi
Va'zda duşub qəzən
Mosqənləri hər lindi
Kyrən inanımlar
Məscidlərinin hindisi
Allahda by son muddat
Bilmən nəja tətindj
Fərjad-amən-ej vah
Qat dadimizə allah!

Dunja nə jaman oly
Bajlar surulur jeşər
Varlı, dança bilmir.
Xanlır isə lap bədər
Allaha rəvadırmış
Ac-qic-jalavat lütfər
Hərdə jeri duaduqça
Salsın agaja pejsər?
Hər lit bir adam olmaya
Çıktı, bəsa aq sofdar
Fərjad-amən-ej vah
Qat dadimizə allah!

—By-burejra.—

Qefsizə muzdə.

Bir xəbər varqı bizim Qəncə qu-lstan olacaq
Ja'nı har janda təlk aq qibə taban olacaq.

Taza lampıçka-komynxoz-çəqə-
caq cuçulara
Qecəda beaca saat zəmi gariban
olacaq.

Ajagi batmijacak palçığa hec bir
nəfərin
Təqəc hardəm birisi lehəmdə pīn-
han olacaq.

Ogry, cibqır na zəhərdə nadə-
stansı, jada
Evliar qirmijəcəq ciblara meh-
mən olacaq.

Çaraflı, kuzlamlız tyljalıçak bir
torəfə
Bir para firkətinin arvadı xort-
dan olacaq.

Əz kohym kardəslə, kyllyga calb
etmijəcəq
Başçılar qərdəju işlərdədə mizan
olacaq.

Ojizli mal satmajacak kopratiſin
iaçılırı
Bo'zan alverçija arşunmali, jorgan
olacaq.

Birçə kyllykçy daha olmajacak
rəvətəxor
Qızılı-az-az para mehəməni cib-i-
dan olacaq.

Mərgəzi restorana qimsa qunuz
qətmijəcəq
Ojeclar qıçə kuzi təlibi zam-
pan olacaq.

Kommynołdelərə jaxəz təm-
vaj qəqəcəq
Muxtarəs Qəncə qeqib Baqını,
Saljan olacaq.

Daha mollə bizi hec jazmijəcək
zynalına
Ojələcəq dini müsəlmanı müsəl-
man olacaq.

Hardam fiqır.

Seçqilər və kolçomaklar.

Əzləri bir əncam

Çəqsinlər.

Bir aj olyr baslanarak seçqilər
Sas axtarlıb ei dolanır kolçomak
Qecəmir laq togly, tojış icqilər
Hej çalıñur kyrtdalanır kolçomak
Oħra janasır komsonola, myzdyra
Oħra sifartə veraraq kyldyna
Bygda verər joksyla salıns tora
Evdan eva jorgalanaq kolçomak
Andra kalsın bəla kampanjanı,
Kydrityd; Bajram, Pogosy, Vanjanı,
Bulbul edil xort Jetari, Manjanı,
Tənkid odayda kalanır kolçomak



Daxil duşur kolsyz agam Abbasə
Əlli kojnynnda batbydyr Jasa
Motə papak ilə qolır iclasa
Nutklər jorgalanaq kolçomak

Furkasi qərcəq duşuraq boynunu
Ağınada kyllykçulara kojnynı,
Qəstəracaq jetmə iqil ojonyı
Kyrjyg olyb zol bylanır kolçomak

Qandını: cur-cündura buqməqdədər
Bir qəzu: myzdyr dili pəltəqədədər
Mu allimə subhənədərə səqqadır
Qatiba çok axtaların kolçomak

Molla ilə qızılı dənizməkdədər
Dumanla ilə tezə barəməkdədər
Nə'ssinə zəhr kələməkdədər
Bir jəbə: təq axtaların kolçomak

Bir səs için pyl verəraq kuz verir
Qəhnə libas kəndilə çit-bez verir
Har na dilindənqı cikz verir
Tez dütlyib noxtalanır kolçomak

Har qəsəq daldalanır kolçomak
Nəhə qibə çalxalanır kolçomak

.Dabanı-çətdax xala"

Gəzətlərdə komsomolların mədəni hucumi
çox jazılır. Ojənururqı cavan joldaslar kəsd
kojyblarlıq mədəniyyət cabhesində hucum edib lazımi
muazzıfrıjjat kazanırlar. Bejla bir iai zan nimə
hami alkular, laqın bircə zej mani təziyyə salır,
oda bydyr qərasən by hucum na qibə jollar uzar
ində olacakdır. Minim figirrim qəra by, bejla ola
süd: evlə vəvala cavanlırmalar savadı, camaatı savadı,
etməq üçün onlara dars verəcəqlər, vəkləri çatmajsı
iəz maşyıl olun işlərlə, cəm' ü kyrşarı, açacaklar,
zərər fahis qantılı və by qibə zərərlər qərar üçün
sehəhdən, ev idarəsindən müsahabə edəcəqlər. Ja-
kin joldaslar həjatı müsələlərə tokyarək bir çök
insan, insanlık aqşılndan çıkarın zərab və sperto,
icqilər hakkında danı, zəcəklər axırda insanları,
juz min dərda mübtəsilə edan zəhrəvi xəs təliliqlərdən
sehəjdəqlər.

Nəsə var kuvvələri ilə cəhalət içərisində
bogylan valəndələr, təzə çəkmək üçün
mədəniyyətdən azda ola məly mat verməq jölyndə
çalıçaklar by drogyrdan qəzəl bir təsəbbüsdür.

Ancak mollə amı man kor xyrəm bizim by
cavan joldaslarımcı inanın an olsın, cungu
camaat qərəcəq bınarı alımı bi amaldırlar ezbər
sejlişədilərinin bir çoxına amıl etməjirler.

Məsalən bir neçə qun byndan mukəddəm
tanılmış olan bir müslüm ilə müsahabədə bylynd-
dym, onyx dənizdəndəndən bejla anlaşıldı. Rəq-
idi bir ejlə maqətəb tapmazınlı orada 13 jałın-
danşıxxarı, olan maqəlibi papros çəqməsin man
fiqırı dümqət sabidə bir yaşk papiros çəqdiədə
ata anasının korkysyndan ancak "adam jałız kalan
jerdə, papiros çəqdi, müslüm və mudirin
korkysyndan maqəlibi papiro, qətirənzadı, imdi isə
bejla dəjətərən cibində bili kyt 5 nomre jaxyd
baksıjyv və bir kyt qibrit vərdür.

Kəzələrin bası, təzə mod vəryəln qibə bynlərində
başına saç diimdindən papros maqtəb karşısında
ja maqtəb içərisində fəskürərlər.

Biz okyandıqda biza dejdirlərqi papros çəqən
adamlıq şiqri dagınuk olar, vəkili, vəkili, pa
piros çəqməzəsə okarı, təsi olar Necəqi oryxukda
cybık çəqən məzədi və qablellərin okarı, təsi
bejla, həjat adət qardələr zətə dikkatlərinin bir
jera toplaju bili mirlər. Bırda bizim vaktimizdə
iclas, içtimia'l ilər jok idki maqətəb ayırsında metod
komisyonında və baxka məclislərdə maqtəblər iclasda
bilynməzdil. İmdi birlə qərurəsn hər sinifdən 2-3
dərslər fələdər qazır dərəsə jokdır, sababını
soryarsın: "maqətəb əzəjinin iclasında, icratlılı
bu-roşunun işləndidurlar, dejilir".

Nacimi.

Mabo'di var.

MUKƏSSİR TAPŞIHLAR

(Dekabir ayında olan çərəq novbatı munasabəti ilə)

1) Nə kənfiləsinə bəzi pyzyklar!
Veriniz mukəssir!

2) Vallah mukəssir man
dejilam çərəqçidir.

3) Məni təkər jökdür arabaçı,
oğytılamır olacaqdır.

4) Man oğyrılamamısam,
balqa at bir ağız kəpmə
ola.

5) Butun təsəvürərini
usluşa təqiblər. Həlli p
sığavyllar jediñi epən
jökdür.

Baqlı Zyrası

M. I. Keoperatifi

Çərəqçi

Arabaçı

- At -

Tə vəj inənim halıma da-
ha man təksir! heç qəsim
ustunu jəxa bilməcəşəm.
moni c'dam edniñiz!

Gəl jalana bək! man nə
kadar jeja biləram? taran-
kanlar dəha çox jejilər.

c'dam mahallı

Qulla buçığı

Sığavyl (tarakan)